



Doğma, canım-varlığım qədər
sevdiyim Azərbaycanım
mənim qiblagımdır

İlham Əliyev



Qəzet 1921-ci
ildən çıxır

ŞƏRQ qapısı

Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti

Sayı: 223 (20.877)

28 noyabr 2013-cü il, cümə axşamı

Gündəlik ictimai-siyasi qəzet

www.serqqapisi.az

Qiyməti 20 qəpik

Rəsmi xronika

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 27-də Rusiya Federasiyası Həştərxan Vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Həştərxan Vilayətinin qubernatoru Aleksandr Jilkin yenidən Prezident seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi. O, ötən dövr ərzində ölkəmizdə gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu məmnunluqla qeyd etdi. Rusiya Federasiyasının Həştərxan Vilayəti ilə Azərbaycan Respublikası arasında əməkdaşlığa toxunan Aleksandr Jilkin son illər ticarət dövriyyəsinin 4 dəfə çoxaldığını vurğulayaraq bunun növbəti illərdə daha da artacağına ümidvar olduğunu bildirdi.

Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən ölkəmiz ilə Rusiyanın ayrı-ayrı subyektləri arasında əməkdaşlığın bütün istiqamətlərdə uğurla inkişaf etdiyini vurğuladı, bu əlaqələrin möhkəmlənməsinə Aleksandr Jilkinin verdiyi töhfəni yüksək qiymətləndirdi. Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Həştərxan Vilayəti arasında dostluq əlaqələrinin genişləndirilməsində qarşılıqlı səfərlərin önəmini qeyd etdi. Həyata keçirilən birgə layihələrə toxunan dövlətimizin başçısı paytaxtımızda istifadəyə verilməsi nəzərdə tutulan "Həştərxan-Bakı" parkını dostluğumuzun yaxşı nümunəsi kimi dəyərləndirdi. Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi və mədəni əlaqələrin inkişafındakı xüsusi xidmətlərinə görə Aleksandr Jilkinin Azərbaycanın "Dostluq" ordeni ilə təltif edildiyini dedi və ordeni ona təqdim etdi.

Rusiya Federasiyası Həştərxan Vilayətinin qubernatoru Aleksandr Jilkin Azərbaycanın yüksək ordenlərindən olan "Dostluq" ordeni ilə təltif olunduğuna görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.



Heydər Əliyev Muzeyində universitet tələbələrini iştirakı ilə açıq dərslər



Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Naxçıvan Dövlət Universiteti tələbələrini iştirakı ilə "Ümummilli lider Heydər Əliyev və Azərbaycan mədəniyyəti – ölkəmizdə muzeylərin inkişafı" mövzusunda açıq dərslər keçilmişdir.

Açıq dərslərdə universitetin Arxiv işi və muzeyşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Məmməd Əliyev mühazirə oxumuşdur. Bildirilmişdir ki, Azərbaycanda muzey işinin, muzeyşünaslığın təşəkkül tapması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın böyük oğlu ötən əsrin 70-80-ci illərində ölkəmizdə muzeylərin yaradılması, onların bazasının möhkəmləndirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirmişdir. Həmin dövrdə Azərbaycanda Muzeylər İdarəsi, Muzey İşləri üzrə Respublika Elmi-Metodik Mərkəzi, Muzeylərin Bədii Tərtibatı Müəssisəsi, Muzey Sərvətlərinin və Xatirə Obyektlərinin Elmi-Bərpa Mərkəzi fəaliyyətə başlamışdır. 1969-cu ilə qədər Azərbaycanda cəmi 29 muzey fəaliyyət göstərirdisə, ümummilli liderimizin hakimiyyəti illərində

ölkəmizdə 111 müxtəlifprofilli muzey yaradılmışdır. Ulu öndər muzeylərin əhəmiyyəti barədə deyirdi: *"Milli ənənələrimizin nə qədər dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və onları bu ənənələr əsasında tərbiyə etmək üçün muzeylər lazımdır"*.

"Müstəqillik dövründə də ulu öndərin rəhbərliyi ilə muzey işi öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur", – deyən Məmməd Əliyev bildirmişdir ki, dahi şəxsiyyətin təşəbbüsü ilə 1993-cü ildə muzey işçilərinin respublika müşavirəsi keçirilmiş, 1994-cü ildə bu müşavirənin materialları əsasında "Respublikada muzey işinin vəziyyəti və onun yaxşılaşdırılması haqqında" Qərar qəbul edilmişdir. Ümummilli liderimizin 24 mart 2000-ci ildə imzaladığı "Muzeylər haqqında" Azərbaycan Respublikasının Qanunu ölkəmizdə muzeylərin fəaliyyətinin təşkili-ti-hüquqi əsaslarının yaradılması baxımından mühüm əhəmiyyətə malikdir.

Qeyd olunmuşdur ki, bu siyasətin davamı olaraq, müasir şəraitdə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən muzey işi sahəsində ardıcıl tədbirlər müəyyənləşdirilir. Dövlət başçısının "Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında" 2007-ci il 6 mart tarixli Sərəncamı və

2009-cu il 22 may tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi Tədbirlər Planı" bu sahənin hüquqi bazasının formalaşdırılmasına və ölkəmizdə muzey işinin günün tələbləri səviyyəsində qurulmasına əsaslı stimül olmuşdur. Uğurlu mədəniyyət siyasəti nəticəsində son illər muzeylərimizin dünyanın nüfuzlu muzeyləri ilə əlaqələri genişlənmiş, bu sahədə beynəlxalq əməkdaşlıq sahəsində yeni nailiyyətlər əldə edilmişdir. Hazırda Azərbaycanda 200-dən çox muzey fəaliyyət göstərir.

Muxtar respublikada muzeylərin fəaliyyətinin canlandırılması, muzey şəbəkələrinin genişləndirilməsi sahəsində görülən işlər haqqında da danışan mühazirəçi demişdir ki, son 18 il ərzində qədim diyarımızda yeni muzeylər yaradılmış, fəaliyyətdə olan muzeylər təmir və lazımı inventar və avadanlıqlarla təmin olunmuş, eksponatlarla zənginləşdirilmişdir. Bu tədbirlər maddi-mənəvi sərvətlər xəzinəsi olan muzeylərə marağın artmasına, tariximizin, mədəniyyətimizin hərtərəfli öyrənilməsinə və təbliğ olunmasına şərait yaratmışdır. Əgər 1997-ci ilədək Naxçıvan Muxtar Respublikasında 13 muzey varsa, hazırda qədim diyarımızda 23 müxtəlifprofilli muzey və 1 Dövlət Rəsm Qalereyası fəaliyyət göstərir.

Sonra açıq dərslər iştirakçıları ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olmuşlar.

Dünən Sədərək rayonunun Sədərək kəndində Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə miqrasiya sahəsində hüquqi maarifləndirmə tədbiri keçirilib.

Miqrasiya sahəsində hüquqi maarifləndirmə tədbiri

Sədərək kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə keçirilən tədbirdə xidmətin əməkdaşlarından İlqar Seyidovun, Şahin Nəbiyevin və Zakir Məmmədovun çıxışları olub. Çıxışlarda tədbir iştirakçılarına əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı, onlara Azərbaycan Respublikası ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazənin verilməsi qaydaları, Azərbaycan Respublikasında əmək miqrasiyası və onun hüquqi tənzimlənməsi, miqrasiya sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsində nəzərdə tutulmuş məsuliyyətlər haqqında məlumat verilib.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasında 3 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdır. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduğu yerdən getdikdə qəbul edən tərəf və ya şəxs özü bu barədə şəxsən Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinə məlumat verir və bu məlumat əsasında onlar olduğu yer üzrə qeydiyyatdan çıxarılırlar. Qeydiyyat müddəti başa çatdıqda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qeydiyyatdan çıxarılmalı hesab edilir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduğu yeri dəyişdikdə o, yuxarıda nəzərdə tutulmuş qaydada yeni olduğu yer üzrə qeydiyyata alınmalıdır.

Bildirilib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə muxtar respublikada müvəqqəti yaşamaq üçün icazə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud olduqda Azərbaycan Respublikasının ərazisində müvəqqəti

olma və ya müvəqqəti yaşama müddətinin bitməsinə azı 30 gün qalmış bu barədə icazə alınması üçün şəxsən və ya qanuni nümayəndələri vasitəsilə müraciət etməlidirlər. Ölkə iqtisadiyyatına azı 500000 manat məbləğində



investisiya qoyan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə ərizəçisinin müraciətində göstərilən, lakin 3 ildən artıq olmayan müddətə verilir və müvafiq əsas olduqda hər dəfə 3 ildən çox olmayan müddətə uzadıla bilər. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər yalnız onu işəgötürən hüquqi və ya fiziki şəxsin Dövlət Miqrasiya Xidmətinə müraciəti əsasında onun adına verilmiş iş icazəsi olduqda muxtar respublikada haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul ola bilər. Əcnəbinin muxtar respublikada haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsi 1 il müddətinə, əmək müqaviləsinin 1 ildən az müddətə bağlanması nəzərdə tutulduqda isə həmin müddətə verilir. İş icazəsinin müddəti hər dəfə 1 ildən çox olmamaq şərti ilə uzadıla bilər. İş icazəsinin müddətinin uzadılması üçün işəgötürən ərizə-anketi, əcnəbinin və vətəndaşlığı olmayan şəxsin nəzərdə tutulan işi yerinə yetirmək üçün tələb edilən ixtisasa malik olduğunu təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surətini, Azərbaycan Respublikasının ərazisində başqa əsaslarla olan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində qalmasına hüquq verən müvafiq sənədin surətini, əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş yoluxucu xəstəliklərin daşıyıcısı olmaması haqqında tibbi arayışı təqdim etməlidir.

Miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozan şəxslərin məsuliyyəti barədə də söhbət açılan tədbirdə çıxışlardan sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Şagirdlər arasında hüquq olimpiadasının birinci turu keçirilib

Naxçıvan Muxtar Respublikası ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və ümumtəhsil məktəblərinin şagirdləri arasında Naxçıvan Muxtar Respublikası Konstitusiyasının qəbul edilməsinin 15 illiyinə həsr olunmuş hüquq olimpiadasına 23 noyabr 2013-cü ildə start verilib.

27 noyabr 2013-cü il tarixdə isə Naxçıvan Muxtar Respublikası ümumtəhsil məktəblərinin şagirdləri arasında hüquq olimpiadasının I turu keçirilib.

Olimpiadada muxtar respublikanın tam orta təhsil müəssisələrinin X-XI siniflərinin 703 şagirdi iştirak edib. Şagirdlər 1 saat ərzində Azərbaycan Respublikası Konstitusiyasına və Naxçıvan Muxtar Respublikası Konstitusiyasına əsasən hazırlanmış 4 variantda (A, B, C, D) 60 test tapşırığı üzrə biliklərini yoxlayıblar. Xatırladaq ki, bu turda yüksək bal toplamış iştirakçılar



II tura vəsiqə qazanacaqlar.

Nəticələr dövlət qurumları və elm-təhsil müəssisələrinin nümayəndələrindən ibarət münisflər heyəti tərəfindən yoxlanılacaq.

Xəbərlər şöbəsi

Sərhəd hər bir dövlətin milli atributu olub, müqəddəs və əzizdir. Ona görə müqəddəsdir ki, bu sərhədlərin daxilində Vətən adlandırdığımız coğrafi məkan yerləşir. Ona görə əzizdir ki, həmin müqəddəs məkan üzərində isti yuva qurub böyüyür, firavan ömür sürməyə çalışır. “Müstəqil Azərbaycan Respublikası öz ərazisinin, sərhədlərinin sahibidir, müstəqil dövlət kimi öz sərhədlərini qorunmalıdır və bunun üçün də sərhəd dəstələri, sərhəd qoşunları yaradılmışdır”. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin söylədiyi bu fikirlər bir daha ölkə sərhədlərinin toxunulmazlığını sübut etməklə bərabər, onun etibarlı qorunmasını da qarşıya müqəddəs vəzifə olaraq qoyur.



Bu gün Naxçıvan Muxtar Respublikasının sərhədləri “Naxçıvan” Sərhəd Diviziyasının əsgərləri tərəfindən etibarlı qorunur. Elə biz də budəfəki yolumuzu həmin əsgərlərin xidmət yerindən salmağı qərara aldığımız. Beləliklə, yolumuz Sədərək rayonu ərazisində yerləşən sərhəd zastavasıdır.

... Avtomobilimiz Naxçıvan-Türkiyə gömrük-buraxılış məntəqəsindən sağa dönərək sərhəd zastavasına tərəf yol alır. Zastavaya qədər uzanan 3 kilometrlik asfalt yolda sıra ilə kross qaçışı keçirən əsgərlərlə rastlaşırıq. Bir neçə dəqiqəlik yoldan sonra zastavanın nəzarət-buraxılış məntəqəsinə çatırıq. Sərhəd zastavasının zabiti Rəyad Həsənov bizi gülərlə qarşılayır. Yol boyu qaçan əsgərləri göstərərək – “Deyəsən, idman yarışını keçirilir?” – deyər soruşuruq. Zabit: “Bu gün yekun nəzarət-yoxlama məşğələlərinə start verilib. İldə iki dəfə bu cür məşğələlər keçirilir. Məqsəd şəxsi heyətin fiziki hazırlığını yoxlamaqdır. Əsgərlərimiz bu gün müxtəlif idman normativlərini yerinə yetirəcəklər” – deyir. Məşğələlərdə iştirak edən digər zabitlərlə də salamlışıq. Sonra Rəyad Həsənovla birlikdə sərhəd zastavası ilə tanışlığa başlayırıq.

Məlumat üçün qeyd edim ki, 2012-ci il avqust ayının 22-də – üçrəngli bayrağımızın ilk dəfə Naxçıvandakı Sərhəd Dəstəsində qaldırılmasının 20-ci ildönümü günündə bu sərhəd zastava kompleksinin açılışı olub. Kompleksdə əsgər yataqxanası, sərhədçi ailələri üçün 2 mərtəbədən ibarət olan 8 mənzilli yaşayış binası istifadəyə verilib. Açılış mərasimində iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vəlif Talıbov demişdir: “20 il dövlətçilik və dövlət quruculuğu tarixində elə bir böyük dövr deyil. Azərbaycanın ilk milli Sərhəd



Dəstəsinin yaradılmasından ötən qısa müddət ərzində ölkəmizin Sərhəd Qoşunları böyük inkişaf və təşkilatlanma yolu keçmişdir. Bu gün hər birimiz fəxr edirik ki, müstəqil Azərbaycanın sərhədlərini onun milli sərhədçiləri qoruyur. Bu, xalqımızın əldə etdiyi böyük bir nailiyyətdir. Hələ 20 il bundan əvvəl üçrəngli bayrağımız Naxçıvandakı Sərhəd Dəstəsində qaldırılarkən ulu öndərimiz deyirdi: “Sərhəd xalqımız və müstəqil dövlətimiz üçün müqəddəsdir. Azərbaycanın dövlət sərhədi Azərbaycanın müstəqilliyini, suverenliyini nümayiş etdirən mühüm amildir”. Bu gün ulu öndərimizin bu fikirləri əsas götürülərək Azərbaycanın müqəddəs sərhədləri onun sərhədçiləri tərəfindən layiqincə qorunur”.

Rəyad Həsənov qeyd edir ki, son illər həyata keçirilən ardıcıl tədbirlər nəticəsində hərbi hissənin maddi-

texniki bazası xeyli möhkəmləndirilib, sərhəd zastavası müasir texnika, avadanlıq və ləvazimatlarla təmin olunub, şəxsi heyətin peşəkarlığı artırılıb, yeni sərhəd infrastrukturunu yaradılıb. Bütün bunlar isə sərhədlərimizin etibarlı şəkildə qorunmasına gözəl imkanlar yaradır.

Yataqxana binasına daxil olur. Bir-birindən yaraşlıq xidməti otaqlar, muxtar respublikanın təbiət və tarixi abidələrini özündə əks etdirən divar fotosəkilləri, yüksəktəchizətli rabitə otağı, yataqxana hissəsində isə səliqə ilə düzülmüş çarpayılar

edilib. Fərqlənən əsgərlərə buraxılış vərəqələri və komandanlıq adından təşəkkürnamələr təqdim olunub.

Həmsöhbətlərimizə əsgərlərlə də söhbətləşmək fikrində olduğumuzu deyirik. Sınıf otaqlarının birində görüşdüyümüz əsgərlərin bir neçəsi ilə oxucularımızı tanış edək. Əsgər Fuad Seyidov Quba rayonundan hərbi xidmətə çağırılıb. Hərbi xidmətinin çox hissəsini geridə qoyub.

Fuad Seyidovun dediklərindən: “2012-ci ildə hərbi xidmətə çağırılmışam. Tale elə gətirdi ki, bu qədim Azərbaycan torpağında xidmət

dörd ay bundan əvvəl gəlib. Dedi-yinə görə, sərhədçi olmaq onun ürəyindədir:

– Sərhəd rayonu olan Cəlilabad rayonundanam. Orta məktəbin yuxarı siniflərində oxuduğum zaman sərhədçilərə daha çox maraqlanırdım, onlar kimi xidmət etməyi istəyirdim. Mənə elə gəlirdi ki, sərhədçilər daha çevik olmalı, qarşılaşdıqları hər hansı bir problemə ani və düzgün reaksiya verməyi bacarmalıdılar. Xidmətə gəldikdən sonra doğru düşündüyümün bir daha təsdiqini gördüm. Həqiqətən, sərhədçi fiziki cə-

Vətənin başlandığı yer...



hətdən tam hazırlıqlı, dünyagörüşlü, insanlarla yaxşı ünsiyyət qura bilmək bacarığına malik olmalı, bu istiqamətdə özünü yetişdirməlidir. Fəxr edirəm ki, Azərbaycan sərhədlərinin keşiyində dururam.

Digər tanış olduğumuz əsgər Mirəli Həbib isə Bakı şəhərindən həqiqi hərbi xidmətə çağırılıb. Deyir ki, bir ildən artıqdır, Naxçıvanda



başlamalı oldum. Bu, mənim üçün daha yaxşı oldu ki, bu diyarı yaxından tanıdım. Sərhədçi kimi xidmətimə gəldikdə isə onu deyər bilərəm ki, Vətən sərhədləri müqəddəsdir. Müqəddəs olanı qorumaq isə şərəfli işdir. Ona görə də bu şərəfli işin incəliklərini bizə öyrədən komandirlərimizə bir daha minnətdarlığımızı bildirirəm”.

Cəlilabad rayonundan olan Mərahim Musayev isə hərbi xidmətə

xidmət edirəm. Xidmət etdiyimiz sərhəd zastavası bizim doğma evimizdir və maraqlı burasıdır ki, coğrafi cəhətdən kiçik olan bu ərazidə üç dövlətlə həmsərhədik. Sərhəd boyu xidmətdə olarkən düşünürsən ki, ölkənin təhlükəsizliyinə, onun milli maraqlarına zidd ola biləcək hər hansı bir iş sərhədi pozmaq ola bilər. Ona görə də xidmətin məsuliyyəti heç zaman səni tərk etmir. Düşünürsən ki, səndən arxada Vətən deyilən məkan və bu məkanda yaşayan insanlar – həmvətənlərin var. Onları qorumaq bizə həvalə edilibsə, bu işin öhdəsindən layiqincə gəlməyə çalışırıq. Fəxr edirəm ki, Azərbaycan Respublikasının dövlət sərhədlərinin qorunmasında mənim də xidmətim var.



Bəli, əsgərlərimizlə olan söhbət bizi də qürurlandırır. Sevinirəm ki, ölkəmizin sərhədləri bu cür vətənpərvər əsgərlər tərəfindən qorunur. Sərhədçi olmağın məsuliyyətini dərk edən, bu xidməti yüksək səviyyədə həyata keçirən əsgərlərimiz həm də üç dövlətin sərhədində xidmət apardıklarının qürurunu yaşayırlar. Bu sərhəddən isə Vətən başlayır...

Ə Səbuhi HƏSƏNOV

Hərbi vətənpərvərlik tərbiyəsinə diqqət artırılır

əziz tutulur.

Azərbaycan Respublikasının əməkdar müəllimi, Muğanlı kənd tam orta məktəbinin direktoru İsa Hüseynov deyir ki, neçə ildir, rayon Təhsil Şöbəsi hərbi vətənpərvərlik tərbiyəsi ilə bağlı geniş tədbirlər planı həyata keçirir. Orta məktəblərdə fiziki və mənəvi cəhətdən xüsusi fərqlənən şagirdlər seçilir və onların ali hərbi məktəblərə və liseylərə hazırlanması üçün əməli işlər aparılır. Bu sahədə 2 nömrəli Şəhur şəhər, İbadulla, Yengicə, Dəmirçi, Tumaslı, Püsyən, Çərçiboğan kənd tam orta məktəbləri xüsusilə fərqlənilir. Rayonun hər bir sakini torpaqlarımızın düşməndən azad olunması üçün daha bilikli, daha sərişstəli kadrların vacibliyini çox yaxşı bilir. Təqdirəlayiq haldır ki, bu yurdun gənc nəslində hərbi məktəblərə və liseylərə böyük maraq göstərir. Təkcə bu il Şərudan 56 nəfər ali hərbi məktəblərə və liseylərə qəbul olunub. Ümumiyyətlə, hazırda

rayonun 250-dən çox məzunu müxtəlif ali hərbi məktəblərdə və liseylərdə oxuyur.

Rayon Təhsil Şöbəsinin müdiri, Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi Yaqub Tağıyev dedi ki, ümumən biliklərin dərinəndən öyrənilməsi ilə yanaşı, hərbi sahədə yetkinliyin artırılması üçün gənclərə fərdi iş aparılır. Hər hansı pedaqoji kollektivin fəaliyyətinə qiymət verərək bir sıra digər keyfiyyətlərlə yanaşı, ilk növbədə, hərbi vətənpərvərlik tərbiyəsi nəzərə alınır.

Gənclərdə Vətənin müdafiəsinə, hərbi sənətinə marağın artırılması üçün Gənclər və İdman İdarəsi ilə birləşməli surətdə tədbirlər həyata keçirilir. Gənclər Günü və digər bayramlarla əlaqədar olaraq ali hərbi məktəblərə hazırlanan şagirdlər arasında turnirlər təşkil olunur, fərqlənənlərə fəxri fərmanlar və qiymətli hədiyyələr verilir.

“Cəsurlar” və “Şahin” hərbi-id-

man oyunlarının, habelə “Vətənin müdafiəsinə hazır” idman yarışının keçirilməsi ənənə şəklini alıb. Qalıblara xatirə hədiyyələri, fəxri fərmanlar təqdim olunur.

Oktyabrın 25-də gənclərin vətənpərvərlik tərbiyəsinin, onların ali hərbi məktəblərə və liseylərə hazırlanmasının vəziyyəti rayon üzrə ətraflı təhlil edilib və yekunlar Təhsil Şöbəsinə geniş müzakirə olunaraq yerlərdə bu işin daha da canlandırılması üçün konkret vəzifələr müəyyənləşdirilib.

Y. Tağıyev deyir ki, Azərbaycan müharibə şəraitində olduğu üçün ölkəyə cəsur və peşəkar hərbiçilər gərəkdir. Ona görə də biz çoxcəhətli təlim-tərbiyə sahəsində daim bu mühüm məsələyə xüsusi üstünlük veririk. Məktəblərimizdə müstəqil ölkəmizin yeni nəslə, Vətənin fəal müdafiəçiləri yetişir. Biz həmişə gənclərə çox mühüm bir fikri təlqin etməyə çalışırıq. Vətən cəsurları sevir.

Bu gün belə mərd, mübariz insanlara çox böyük ehtiyac vardır.

Sonda xüsusi vurğulamaq istərdik ki, Azərbaycan xalqı humanist və sülhpərvər xalqdır. Torpaqlarının 20 faizi erməni işğalçıları tərəfindən zəbt edilsə də, bir milyondan artıq qaçqını, köçkünü olsa da, xalqımız müharibəni torpaqları azad etmək üçün son variant sayır. Bu, bizim xalqımızın alicənablığından, başqalarının torpaqlarında gözü olmasından irəli gəlir. Ancaq düşməni, hələ ki, öz məkrli niyyətinə, qəsbkar xislətinə əl çəkmək istəmir. Belə olan təzə Azərbaycan Prezidentinin və xalqımızın birmənalı şəkildə yekdilliklə qəbul etdiyi sonuncu variant – müharibə variantı gündəmə gəlir. Azərbaycan kimi güclü bir dövlət üçün müharibə etmək, aclıqdan və səfalətdən dizləri bükülməkdə olan Ermənistanın işğalçı qüvvələrini zəbt etdiyi torpaqlardan çıxarmaq elə də çətin məsələ deyil! Bütün bu fikirlər Şərudan yeniyetmələrə, gənclərə dərinəndən mənimsədilir.

Ə Cəfər ƏLİYEV

Ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “Azərbaycan gəncləri gələcəkdə ölkəmizi idarə edəcəklər... Ona görə, ilk növbədə, bilik, bunlarla bərabər, Vətənə olan bağlılıq, Vətən sevgisi mütləq yüksək səviyyədə olmalıdır. Ümid edirəm ki, bizim bütün məktəblərdə vətənpərvərlik mövzusu daim gündəlikdədir. Vətənə bağlılıq, sevgi, peşəkarlıq və yüksək biliyə malik olmaq – bunlar ölkəmizi qabağa aparacaqdır”.

Məhz buna görə Şəhur rayonundakı məktəblərdə hərbi vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilir.

Ötən əsrin 90-cı illərinin əvvəllərində mənfur düşməni Kərki kəndi istisna olmaqla, muxtar respublikamızdan hər qarış da olsun, torpaq qopara bilmədi. Sədərək döyüşlərində 61 nəfər şəhərli döyüşçü şəhid oldu. Bütövlükdə isə Qarabağ müharibəsində igidlik göstərdiklərinə görə üç nəfər şəhərli – Məhərrəm Seyidov, Kərim Kərimov, Səyavuş Həsənov Milli Qəhrəman adına layiq görüldü. Onların xatirəsi hər yerdə

Türkiyəli rəssamın sərgisi təşkil edilib

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyində türkiyəli rəssam, Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik kafedrasının dissertantı Tamer Tuğrulun fərdi sərgisi təşkil edilib.

Sərginin açılış mərasiminə də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyevanın, Türkiyənin Naxçıvanda Baş konsulu Əli Rza Akıncının, Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimovun, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin çıxışları olub.

Çıxışlarda qeyd edilib ki, mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsinə, onun üfqlərinin daha da genişləndirilməsinə bəşəriyyətin bu gün olduğundan daha çox ehtiyacı vardır. Bu prosesdə incəsənət mühüm rol oynayır. Bu gün Türkiyə Cümhuriyyəti və

Naxçıvan Muxtar Respublikası arasında bütün istiqamətlər kimi, incəsənət sahəsində də möhkəm təməlli körpülər atılıb. Naxçıvan qədim mədəniyyətlərin beşiyi, əsrarəngiz təbiət mənzərələri, tarixi abidələr məkanıdır. Əminliklə demək olar ki, qədim diyarın gözəməli və görməli yerləri türkiyəli rəssamın fırçasında əsl sənət əsərlərinə çevriləcək.

Bildirilib ki, Tamer Tuğrulun rəsm əsərləri Türkiyə təsviri incəsənətində xüsusi yeri olan əsərlərdəndir. Hər bir rəssam vətəninə əsərlərində vəsf etməli, gələcək nəsillər üçün miras qoymalıdır. Rəssamın əsərləri də bu baxımdan dolğun və rəngarəngdir. O, öz tablolarında vətəninin gözəlliklərini, insanların gündəlik həyatını özünəməxsus şəkildə əks etdirir, onun əsərləri insanları düşündürür, onlarda incəsənətə böyük maraq və sevgi oyadır. Əsərlərdəki real həyatdan



götürülmüş təsvirlər rənglər dünyasını bir daha insanlara sevdirdir. Əsərlərdə yerində və qədərində işlədilmiş boyalarda sanki bir işıq var və bu işığı heç bir qaranlıq gizlədə bilməz. Bu işıq sonsuz sənət sevgisinin işığıdır.

Sonra sərgiyə baxış olub. Kətan üzərində yağlı boya ilə çəkilmiş Heydər Əliyev, Mustafa Kamal Atatürk portretləri, natürmortlar, marina, peyzaj janrında işlənmiş rəsm əsərləri sərgiyə gələnlər tərəfindən maraqla seyr edilib. “Cirit oynayanlar”, “Balerinalar məşq edərəkən”, “Van mənzərəsi”,

“Bəyoğlunda qış”, “Ərzurum qoşa minarələri”, “Diyarbəkir Səmt bazarı”, “Çiçəklər və qadınlar”, “Ağrı dağından mənzərə” və digər rəsm əsərləri də sərginin ən çox diqqətlə baxılan nümunələrindən olub. Naxçıvanlı rəsmsevərlər rəssamın qəbartma üsulu ilə işlədiyi “Naxçıvanda çöl ördəkləri” əsərinə də maraqla baxıblar. Məlumat üçün bildirək ki, sərgi Türkiyə Cümhuriyyətinin Naxçıvanda Baş Konsulluğu və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi tərəfindən təşkil edilib.

Ə Səbuhi HÜSEYNOV

Futbol üzrə Azərbaycan I divizionunun 12-ci turunda “Araz-Naxçıvan” futbol komandası Mingəçevirdə yerli “Energetik”in qonağı olacaq. Bu gün səhər saatlarında Gəncəyə yola düşən

“Araz-Naxçıvan” Mingəçevirə yollandı

muxtar respublika klubu Nizami yurdundan Mingəçevirə yollanacaq. Qırmızı-ağlar günün ikinci yarısında oyunun keçiriləcəyi Yaşar Məmmədzaadə adına Şəhər Stadionunda son məşqinə çıxacaq. Komandamız bu görüşə itkilərlə yollanıb. Belə ki, “Şuşa” ilə matçda 4-cü sarı vərəqələrini alan müdafiəçilərimiz Mikayıl Rəhimov, Əlimirza Daşzadəni və Fərman Qəmbərov bu oyunu buraxmaq məcburiyyətində qalıblar. “Araz-Naxçıvan”ın baş məşqçisi Əsgər Abdullayevin adıçəkilən futbolçuların əvəzinə meydana daha fərqli heyət çıxaracağını təxmin etmək olar.

“Energetik”ə gəlincə, Mingəçevir təmsilçisi I divizionda daim autsayder qismində iştirak edib. Bunun bariz nümunəsidir ki, cari mövsümdə Sahib Qocayevin yetirmələri cəmi 4 xal qazanıblar və turnir cədvəlində 15-ci pillədə qərarlaşıblar. Digər tərəfdən, bu klub son 4 matçda rəqib qapılarına yol tapa bilməyib, öz qapısından isə 18 qol buraxıb.

Ə Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi

polis orqanlarında vakant olan orta rəis

heyəti vəzifələrində xidmətə

qəbulla əlaqədar müsabiqə elan edir

(ali hüquq təhsilli mütəxəssislər üçün)

1) Müstəntiq vəzifəsinə:

Ordubad Rayon Polis Şöbəsi (1 yer).

2) Təhqiqatçı vəzifəsinə:

Culfa Rayon Polis Şöbəsi (1 yer), Culfa Rayon Polis Şöbəsi Əlincə Polis Bölməsi (1 yer), Ordubad Rayon Polis Şöbəsi (1 yer), Ordubad Rayon Polis Şöbəsi Biləv Polis Bölməsi (1 yer), Şahbuz Rayon Polis Şöbəsi (1 yer), Sədərək Rayon Polis Şöbəsi (1 yer).

3) Polis sahə inspektoru vəzifəsinə:

Şəur Rayon Polis Şöbəsi (2 yer), Şəur Rayon Polis Şöbəsi İbadulla Polis Bölməsi (2 yer), Ordubad Rayon Polis Şöbəsi (5 yer), Ordubad Rayon Polis Şöbəsi Biləv Polis Bölməsi (2 yer), Culfa Rayon Polis Şöbəsi (1 yer), Culfa Rayon Polis Şöbəsi Əlincə Polis Bölməsi (1 yer), Şahbuz Rayon Polis Şöbəsi (1 yer), Sədərək Rayon Polis Şöbəsi (1 yer).

(pedaqoji təhsilli mütəxəssislər üçün)

4) Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili üzrə inspektor vəzifəsinə:

Ordubad Rayon Polis Şöbəsi (1 yer).

Müsabiqə test imtahanlarından və müsahibədən ibarətdir

Test imtahanları Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən təsdiq olunmuş proqramlara və daxili işlər orqanlarının fəaliyyətini tənzimləyən qanunvericiliyə, insan hüquq və azadlıqlarına dair beynəlxalq aktlara aid, eləcə də məntiqi nəticə çıxartmaq qabiliyyətini müəyyən edən suallar üzrə keçirilir.

Müsahibə test imtahanını müvəffəqiyyətlə keçmiş namizədlərlə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin müsabiqə komissiyası tərəfindən aparılır.

Müsabiqədə dövlət təhsil müəssisələrində ali hüquq və ya pedaqoji təhsil (pedaqoji təhsilli mütəxəssislər gələcəkdə polisın digər xidmət sahəsinə dəyişilməmək şərti ilə) almış, Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (kişilər üçün), yaşı 30-dan yuxarı olmayan və “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”də müəyyən olunmuş digər şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Daxili işlər orqanlarında xidmətə qəbul olmaq istəyən şəxslər bu elanda göstərilmiş ünvanda yerləşən Daxili İşlər Nazirliyinin müsabiqə komissiyasına müraciət edərək aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

- Şəxsiyyət vəsiqəsi
- Ali təhsil haqqında diplom
- Hərbi билет (kişilər üçün)
- Əmək kitabçası (olanlar üçün).

Təqdim olunmuş sənədlər əsasında namizədin müsabiqədə iştirakı üçün zəruri sənədləşmə aparılır.

Namizədlərin sağlamlıq vəziyyəti və fiziki hazırlıq vəziyyəsi daxili işlər orqanları əməkdaşları üçün müəyyən olunmuş normativlər üzrə yoxlanılır.

Müsabiqədə iştirak etmək üçün sənədlər Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin inzibati binasında (Naxçıvan şəhəri, Nizami küçəsi 32) 2013-cü il dekabr ayının 2-dən 2014-cü il yanvar ayının 15-dək hər gün (şənbə və bazar günlərindən başqa) saat 10⁰⁰-dan 17⁰⁰-dək qəbul olunur.

Əlaqə telefonları – 545-08-10 (daxili 155, 156)

Bildiriş

“DIAMOND CLUB” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN 0200534781) hüquqi adı dəyişilərək “RAI klub” MMC-yə çevrilmişdir.

Allah rəhmət eləsin

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kollektivi və yoldaşları Gülbütə Babayevaya, əmisi MƏHƏRRƏM BABAYEVİN vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.	həkimlərdən Əli Möhbəliyev, Miryusif Seyidov, Xəliddə Bağirova, Sevdə Cəfərova, Sona Cəlilova və Sevil Abdullayeva iş yoldaşları Mustafa Fətullayevə, əmisi SABİRİN
Naxçıvan Muxtar Respublika Xəstəxanasının baş həkimi Əli Ələsgərov və xəstəxananın həkimlərindən Arif Rzayev, Məmməd Şahverdiyev, Qasım Əliyev, Əli Əsgərov və Abbas Hacıyev iş yoldaşları Mustafa Fətullayevə, əmisi SABİRİN	vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.
Naxçıvan Muxtar Respublika Xəstəxanasının baş həkiminin müavini Ramazan Abbasov və xəstəxananın	Naxçıvan Muxtar Respublika Xəstəxanasının Terapiya şöbəsinin müdiri İsmət İmanova və xəstəxananın işçilərindən Mahirə Məmmədova, Günəş Nəcəfova, Zülfüyyə Mirzəmmədova və Fəridə İmanova iş yoldaşları Mustafa Fətullayevə, əmisi SABİRİN
	vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Muxtar respublikamızın hər bir guşəsi gözəldir. Ana təbiət əsrarəngiz gözəlliyini və səxavətini bu yerlərdən əsirgəməyib, bu yurd yerlərinin əyninə elə bir don biçib ki, ilin bütün fəsillərində Naxçıvan füsunkar görünür. Necə deyərlər, bu yerlərin yazı, yayı, payızı, qışı da gözəldir. Bəli, hər fəslin insanların qəlbini oxşayan bir gözəlliyi var. Yazda torpağa nəfəs gəlir, bağlar, çöllər dirçəlir. Çaylar, quşlar bir ağızdan nəğmə oxuyur. Yayda qızmar Günəş kürreyi-ərzə nur səpir, insanları yaşıl ağacların kölgəsində dincəlməyə, bulaqların sərin və bumbuz suyundan içməyə çağırır. Payızda isə ana təbiət daha füsunkar görünür. Atlasdan olan paltarını dəyişir. Zərə boyanmış, zəfəran çiçəyinə bənzəyən köynəyini əyninə geyir. Qışda isə ağappaq örpəyə bürünür.



Bir payız günü

Göründüyü kimi, bu fəsillərin hər birinin öz hüsnü, öz növrəği var. Ancaq payız fəslinin növrəği daha ürəkaçan olur, daha axarlı-baxarlı olur. Xalq şairi Nəbi Xəzrinin misralarında deyildiyi kimi:

*Həyat axar-baxarlıdır;
Ağ ciğirlər çıxır yola.
Gör təbiət nə varlıdır;
Qızıl səpir sağa, sola.*

Oktyabr ayının sonları idi. Payız bizim də duyğularımıza xoş bir ovqat qatmışdı. Yolumuzu Culfa rayonunun axarlı-baxarlı, gözəlliyindən doymadığımız kəndinə – Ərəfsəyə salmışdıq. Kəndin insanı valeh edən hüsnü qəlbimizi vəcdə gətirirdi. Bu kənddə meyvə ağacları çox olduğundan bu meyvələrin ətrini hər addımda duyurdun. Ağacların üstündəki alma, armud və heyva üzümüzə gülürdü. Payız fəslinin fəsillər içərisində öyünməyə haqqı var. Çünki onun yetirdiyi bar-bəhər və bu yurda bəxş etdiyi gözəllik, səxavət göz qabağında idi.

Bizi gülərlə qarşılayan kəndin icra nümayəndəsi Çingiz Sadıxov bildirdi ki, ağacların yetirdiyi bar-bəhər bu torpaqda çalışan insanların torpağa tökdükləri tərin və qabarlı ətərlərinin məhsuludur.

İcra nümayəndəsi bizi ömrünü torpağa bağlayan, həyatının mənasını zəhmətdə, əməkdə tapan mehriban bir insanla tanış etdi:

– İsfəndiyar dayını hamı bu kənddə

bağban kimi tanıyır. Onun saldığı bağın da əvəzi yoxdur.

İsfəndiyar dayı bizi evinə dəvət etdi. Həyatında müxtəlif sortlardan olan heyva, alma və armud ağacları var idi. Bağın bu mənzərəsi diqqətimizi çəkdi. Odur ki, İsfəndiyar dayı bizi təkidlə evinə çay içməyə dəvət etsə də, biz həyətdə – ətirli meyvə ağaclarının altında oturmaq istədiyimizi bildirdik. Bir azdan stolumuzun üstü meyvələrlə bəzəndi. İsfəndiyar dayı üzünü bizə tutub, – nuş edin, – dedi.

Biz də bu meyvələrdən bir neçəsinin dadına baxdıq. Meyvələrin hər birinin özünəməxsus dadı, tamı və şirinliyi vardı. Üzümü İsfəndiyar dayıya tutub dedim:

– Yetişdirdiyin meyvələr çox ləzzətli və şirindir. Bağban sözümə atalar sözü ilə cavab verdi: “Nə əkərsən, onu da biçərsən”. Sonra sözüne davam etdi:

– Ulu öndərimizin qəlbi həmişə müqəddəs əməl və arzularla dolu olub. Dahi rəhbər Heydər Əliyev çalışıb ki, onun hər bir arzu və istəyi həyata keçsin: xalqımız şən və firavan yaşasın, torpaqlarımızın bar-bəhəri çoxalsın. Ulu öndərimizin həyata keçirdiyi torpaq islahatı bizim torpağa olan sevgimizi və məhəbbətimizi daha da artırdı. İndi hamımız torpağa qırılmaz tellərlə bağlanmışıq. Torpaq da bizə bol ruzi bəxş edir. Mənim həyatıma sahəmdə müxtəlif növ meyvə ağacları var.

Stolumuzun üstündəki ağ almanı göstərib dedi:

– Bu, Quba almasıdır. Qırmızı alma

bərəkət fəslidir. Şair demişkən:

*Nə yaxşı qaydadır Ana Vətəndə,
El toya başlayır payız gələndə.*

Axı payızda torpaq bütün varını insanlara paylayır. Meyvə ağaclarının barı az qala budaqlarını sındırır.

İsfəndiyar dayının dediyi bu sözlər bizim payıza olan sevgimizi bir az da artırdı. Yadıma nə vaxtsa oxuduğum poetik misralar düşdü:

*Mən baharı sevirəm,
İnciməsin qoy, payız.*

*Mən payıza vurgunam,
Məndən küsməsin bahar.*

*Payızın öz növrəği,
Baharın öz hüsnü var.*

Kənddən ayrılarkən İsfəndiyar dayı bizə payız sovqatı da verdi, – yolda nuş edərsiniz, – dedi.

Yolda Vətənimizin keşiyini çəkən bir neçə əsgər və zabitlə görüşdük. İsfəndiyar dayının bizim üçün pay verdiyi payız sovqatını – dadlı və şirin meyvələri onlarla bölüşdük. Qısa söhbətimizdən aydın oldu ki, əsgərlər ordudan yeni tərxis olunmuş vətən oğullarını əvəz etməyə gedirlər. Bu bir hərbi qanunudur.

Fəsillər də belədir. Onlar da bir-birini əvəz edir. Növbə ilə ana təbiətin keşiyini çəkir. Beləcə, insanların xoşbəxt və firavan yaşamasına özlərinin əvəzsiz töhfələrini verirlər. Bir neçə həftə keçəcək, payız fəslə dəcəl uşaqların sevimlisi qışı Ana təbiətin keşikçisi təyin edəcək, özünü isə torpağın dərinliyində şirin yuxuya gedəcək.

Rövşən HÜSEYNOV



ŞƏRQ qapısı

Baş redaktor:
TURAL SƏFƏROV

**Ünvan: AZ-7000,
Naxçıvan şəhəri, “Təbriz” küçəsi, 1.**

Telefonlar: Məsul katib: 545-62-47
Şöbələr: 545-81-44, 545-51-18
Müxbirlər: 545-75-21, **Faks:** 544-52-52
E-mail: serqqapisi@nakhchivan.az

Qeydiyyat №: 575

**Əlyazmalara cavab verilmir
və onlar geri qaytarılmır**

Nömrəyə məsul: Elnur Kəlbizadə

**Qəzet redaksiyanın kompüter mərkəzində yığılıb, səhifələnib və
“Əcəmi” NPB-də ofset üsulu ilə çap olunmuşdur.**

Tiraj: 3940. Sifariş № 1074